

GÜNEL ƏSGƏROVA*

“MOLLA NƏSRƏDDİN” JURNALI “ŞƏRQ QAPISI” SƏHİFƏLƏRİNDE

Azərbaycan mətbuatı tarixində özünəməxsus məktəb yaratmış milli mətbuatımızın inkişafında ən yüksək zirvəni təşkil edən mətbuat orqanlarından biri də “Şərq qapısı” qəzetidir. Naxçıvan ictimai-siyasi hayatı ilə yanaşı ədəbi-mədəni mühitinin inkişafında mühiüm rol oynayan “Şərq qapısı” qəzeti ölkəmizdə maarifçiliyin, elmin inkişafına öz layiqli töhfəsini verməkdədir. “Şərq qapısı”nın ilk sayının çapdan çıxmasının 100 illik yubileyi ilə bağlı Naxçıvan Muxtar Republikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncam muxtar respublikamızda milli mətbuatın inkişafına, sözə, qələm əhlinə, ziyalı fikrinə və yaradıcı təfəkkürə verilən yüksək qiymətin, dəyərin bariz ifadəsidir.

Məqalədə C.Məmmədquluzadənin şah əsəri olan “Molla Nəsrəddin” jurnalı haqqında naxçıvanlı müəlliflərin “Şərq qapısı” qəzetində dərc olunmuş yazıları mövzular üzrə qruplaşdırılmış və təhlil edilmişdir..

Açar sözlər: “Şərq qapısı” qəzeti, “Molla Nəsrəddin” jurnalı, Naxçıvan, mullanəsrəddinçilər, ədəbi məktəb, mətbuat.

Muxtar respublikamızın ilk mətbuat orqanı olan “Şərq qapısı” qəzeti Naxçıvanın muxtariyyət tarixinin öyrənilməsi baxımından dəyərli salnamədir. Naxçıvan elmi-ədəbi mühitinin tanınmış tənqidçi və ədəbiyyatşunasları, tarixçiləri və dilçi alimləri sözün əsl mənasında ədəbiyyat və mənəviyyat məktəbi olan “Şərq qapısı” qəzetində yetişib püxtələşmişlər.

Bir sıra qəzet və jurnalların geniş yayılıb tanınması və kütləviləşməsində də “Şərq qapısı”nın əvəzsiz xidmətləri olub. Bu baxımdan qəzeti səhifələrində məşhur “Molla Nəsrəddin” jurnalı haqqında dərc olunan yazılar daha çox diqqəti cəlb edir.

“Molla Nəsrəddin” jurnalının yaranmasını şərtləndirən amillər, əsas müəllifləri, amalı, məsləki, dili haqqında naxçıvanlı müəlliflər geniş tədqiqatlar aparmış, həmin tədqiqatlarının nəticələrini “Şərq qapısı” qəzetində oxuculara təqdim etmişlər. Akademik İ.Həbibbəyli jurnalın ədəbiyyat tariximizdəki müstəsna rolundan bəhs edərək yazar: “Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” dövrü milli bədii fikrin inkişafında yeni və xüsusi bir mərhələdir. Bu mərhələ başda C.Məmmədquluzadə olmaqla “Molla Nəsrəddin” ədəbi cəbhəsinin gərgin, ardıcıl ədəbi mübarizəsi sayəsində intişar tapmışdır” [1. s. 338].

Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində şərəfli bir dövr açan “Molla Nəsrəddin” məcmuəsinin milli ideologiya əsasında öyrənilməsi, tədqiqi və təbliği bu gün də öz aktuallığını itirməmişdir. Jurnal haqqında nəinki ölkəmizdə hətta, xarici ölkələrdə də dəyərli fikirlər söylənmişdir. Hələ 1914-cü ildə ingilis alimi E.Braun Londonda çap etdirdiyi “Məşrutə dövründə İran mətbati və ədəbiyyatı” adlı 2 cildlik əsərinin ayrıca bir fəsliндə “Molla Nəsrəddin” jurnalının nüfuz və əhəmiyyətindən bəhs etmiş, jurnalın fəaliyyətinə və onun redaktorluq xidmətlərinə yüksək qiymət vermişdir. “Şərq qapısı” qəzetində də jurnalın tarixi ilə bağlı maraqlı yazılar dərc edilmişdir: İ.Həbibbəyli “Molla Nəsrəddin” ədəbi məktəbi və mullanəsrəddinçilik” [6, 2016, 9 aprel], İ.Cəfərov “Molla Nəsrəddin” müqəddəs ideyalar məcmuəsi: Molla Nəsrəddin jurnalistikianın qanun və prinsipləri” [6, 2006, 15 fevral], “Molla Nəsrəddin”-müqəddəs ideyalar məcmuəsi” [6, 2009, 7 aprel] və “Azərbaycan ədəbiyyatı və jurnalistikasında C.Məmmədquluzadə və “Molla Nəsrəddin” zirvəsi” [6, 2011, 20 aprel], H.İsrafilov, F.Bayramov

“İngilis alimi “Molla Nəsrəddin” haqqında: şərqsünas məşhur prof. Eduard Braun” [6, 1956, 14 aprel], İ.Mollayev “Molla Nəsrəddin və Naxçıvanlı müxbirləri” [6, 1965, 30 iyul], M.Nəcəfova “Xarici mətbuat “Molla Nəsrəddin” haqqında” [6, 1966, 19 iyun], Ü.Vəliyeva “Molla Nəsrəddin” ədəbi cəbhəsi və bu cəbhənin ön sıralarını təmsil edənlər Azərbaycan mədəniyyətinə böyük töhfələr vermişlər” [6, 2009, 6 yanvar], S.Əzimova “Molla Nəsrəddin” jurnalı bütün dövürlər üçün örnek olan mətbuat nümunəsidir” [6, 2008, 5 aprel], F.Fərəcov “Mətbuat tariximizdə izi olan jurnal” [6, 2006 7 may] və “Satirik publisistakanın banisi” [6, 2009 22 aprel], N.İsmayılova “Naxçıvanlı dahilər və mətbuat” [6, 2015 2 iyun], G.Novruzova “Yaddaşlarda yaşayan jurnal” [6, 2008, 8 aprel], A.Yadigar “Zəmanənin yaratdığı “Molla Nəsrəddin”” [6, 2019, 20 aprel] adlı məqalələrində Mirzə Cəlil dünyagörüşünün təşəkkülü və inkişafı, ədəbi mühit və mətbuataya gəlişi, demokratiya uğrunda savaşındakı ən güclü silahı olan ilk satirik-yumoristik jurnalının keçdiyi keşməkeşli inkişaf yolları araşdırılmışdır.

Mullanəsrəddinçilər **ana dilimizin** saflığı uğrunda daim mübarizə apararaq onun gözəlliyi, qorunması və tərəqqisi üçün danılmaz xidmətlər göstəriblər. “C.Məmmədquluzadə jurnalın ilk sayından etibarən “açıq ana dilində” yazacağını elan etmiş, bütün yaradıcılıq fəaliyyəti boyu bu andına sadıq qalmışdır. Digər mullanəsrəddinçilər də dərhal bu ideyanın müdafiəsinə qalxmışlar. Qısa müddətdə dövri mətbuatda mullanəsrəddinci ədiblərin sadə, açıq-aydın ana dilində yazıb-yaratmağa çağırın şeir və məqalələri sıx-sıx görünməyə başlanmışdır”[1.s.354].

Jurnalın **ana dilində** çap edilməsinə böyük önəm verən Mirzə Cəlil Təbrizdə onun nəşri zamanı bir sıra çətinliklərlə üzləşir. “Molla Nəsrəddin”i azərbaycanca nəşr etdirmək istəyinə İran hökuməti icazə vermir, farsca çap olunmasını tələb edir. Mirzə Cəlil isə onlara belə cavab verir: “Siz məndən 15 il Azərbaycan dilində nəşr olunan jurnalın fars dilində çap olunmasını tələb edirsiniz. Təbriz şəhərində erməni dilində dörd qəzet nəşr olunur. Lakin bir nəfər iranlı belə erməni dilini bilmir. Amma mən erməni dilini bilirəm. Elə isə icazə verin “Molla Nəsrəddin” i erməni dilində nəşr edim” [3, s.91]. Bu cavabdan sonra icazə verilir və “Molla Nəsrəddin”in 8 nömrəsi Təbrizdə ana dilində nəşr edilir.

Prof. Ə.Quliyev 2006-cı ildə “Şərq qapısı” qəzetində dərc edilmiş “İlk satirik jurnalımız və milli dil məsələsi” adlı məqaləsində [6, 2006, 2 may] mullanəsrəddinçilərin ana dili sahəsindəki mübarizəsindən ətraflı şəkildə bəhs edir. “Molla Nəsrəddin” jurnalının əsas hədəflərindən biri olan ana dilinin təmizliyi və inkişafı uğrundakı mübarizəsinə digər naxçıvanlı müəlliflər də öz yazılarında geniş yer vermişlər: E.Maqşudov “Mən ki, dilsiz xalq olmamışam” [6, 2002, 28 mart], G.Allahyarova “Salınız yadınıza o günləri ki, ananız sizə bu dildə layla çalırdı” [6, 2006, 18 fevral], K.Camatov “Şərqi böyük carçası” [6, 2010, 27 aprel], “Böyük demokrat C.Məmmədquluzadə və ana dili” [6, 2009, 13 fevral] və “Mullanəsrəddinçilər və ana dili təlimi” [6, 2012, 29 avqust; 2010, 27 aprel], M.Rüstəmova “Molla Nəsrəddin” və ana dilimizin saflığı” [6, 2002, 11 iyun], S.Vəliyev “Molla Nəsrəddin”də dil və tədris məsələləri” [6, 2006, 19 aprel], S.Həsənova “Molla Nəsrəddin və “Füyuzat” jurnallarının dil məsələlərində mövqeyi” [6, 2006, 30 avqust] və M.Məmmədovanın “Müsahibim “Molla Nəsrəddin”dir” [6, 2019, 18 iyul] sərlövhəli məqalələrində cəhalət və mövhumatın hökm sürdüyü bir zamanda mullanəsrəddinçilərin xalqın başa düşəcəyi dildə yazıb-yaratmaqları, ana dilimizin saflığının qorunmasındaki vətəndaşlıq xidmətləri və mübarizə yolunun nə qədər şərəfli və çətin olduğu vurğulanır.

“Mullanəsrəddinçilərin fikrincə, qadın azadlığı uğrunda mübarizə aparmaq cəmiyyətin demokratikləşməsinə xidmətin ifadəsi demək idi. Buna görə də mullanəsrəddinci nəsrdə, publisistikada və satirik şeirdə qadın azadlığı problemi üstünlük təşkil etmişdir” [1.s.349]. Jurnalın qadın məsələsinə həsr etdiyi məqalələrdə Azərbaycan qadının kölə halına salınması, elmdən, təhsildən uzaqlaşdırılması, qız götürüb qaçırmış, çoxarvadlılıq, azyaşlı qızların özlərindən

yaşça böyük kişilərə zorla ərə verilməsi, qızların ataları tərəfindən alqı-satqı vasitəsinə çevrilməsi kimi eybəcərliliklər açıq şəkildə kəskin satira atəşinə tutulmuşdur. “Molla Nəsrəddin” jurnalı Azərbaycan qadının savadlanması və ictimai həyata atılması zərurətini təbliğ edirdi. O dövrdə tək-tək də olsa təhsil almış qızların adları jurnal səhifələrində iftixarla çəkilirdi. Məsələn, jurnalın 1908-ci il nömrəsinin birində xaricdə təhsil almağa getmiş ilk azərbaycanlı qadın Leyla xanım Şahtaxtlı haqqında məlumat verilmişdir [4,1908, №52, s.4].

“Şərq qapısı” qəzetində dərc edilən naxçıvanlı müəlliflərdən K.Camalovun “Cəlil Məmmədquluzadə qadınların tutduğu mövqeyi “Molla Nəsrəddin” jurnalında realist bir yazıçı kimi göstərirdi” [6, 2011, 20 may] və Ş.Həsənəliyevanın “Molla Nəsrəddin” jurnalında qadın azadlığı” [6, 2007, 7 aprel] adlı məqalələrində qadın hüquqsuzluğu, onların savadsızlığı, elmdən, təhsildən uzaq düşmələri kimi məsələrə toxunulmuşdur.

K.Camalov yuxarıda adı çəkilən məqaləsində jurnalın Azərbaycan qadınlarının hüquqsuzluğu, elmdən, təhsildən uzaq düşmələri, savadsız olmalarını məharətlə açıb göstərən nömrələrdən nümunələr vermişdir. Nümunələrdən birində deyilir: “Adı müsəlman kişi “Irşad” qəzetiinin növbəti nömrəsini oxuyarkən, arvad ona qulaq asır. “Irəvan milyonçuları Zəngəzur aclarına on dörd manat ianə yiğib göndəriblər”. Bunu eşidən savadsız qadın ərindən soruşur ki, “on dörd manat nə qədər pul edər?”. Mən cavab verirəm ki, bir manat on elər, bir də dörd manat. Buradan ayıb olmasın, bizim Fuadın anası başlar sağ əlinin barmaqlarını saymağa, olar beş, sonra başlar sol əlinin barmaqlarını saymağa altı, yeddi, səkkiz, doqquz, on... sonra barmaqlarının havada saxlayıb mənə deyər ki, “sən də barmaqlarını say görüm nə qədərdir? Mən də başlaram sağ əlimiin barmaqlarını saymağa: on bir, on iki, on üç, on dörd. Burada ayıb olmasın, bizim ev adamı bir qədər öz barmaqlarına baxar, sonra üzünü mənə tutub deyər: Bu Irəvan milyonçularının nə çox pulu var ki, özgələrinə bu qədər pul verirlər”.

Mirzə Cəlilin “Xatiratım” əsərində qeyd etdiyi kimi “Molla Nəsrəddin” məcmuəsi o vaxt birinci nömrədən başlayıb baltanı islam mövhumatının başından elə bərk endirdi ki, adını müsəlman qoyan bəndə barmaqları ilə qularlarını tutub, “molladan” qaçmağa və bu sözləri eşitməməyə üz qoydu [2.s.104]. Ruhanilərin və çar senzurasının bütün təqib və hədələrinə baxmayaraq jurnalda avam xalqın, zəhmətkeş kütlələrin ağır istibdad şəraitində yaşayışları təsvir edilir, xanlar, mülkədarlar, firildaqçı din xadimləri satıranın gücü ilə qamçılanırdı. R.Hüseynovun 14 aprel 2007-ci ildə “Şərq qapısı” qəzetində çap olunmuş “Mübariz və cahanşüməl jurnal” adlı məqaləsində yazılır: “Onlar (*mollanəsrəddinçilər-G.Ə.*) 1905-ci il inqilabını qanlara qərq edən Nikolayı, Şərqi müstəbid padşahlarını, müftəxor ruhaniləri nifrətlə ifşa edir, qəflət yuxusundan oyatmaq istədiyi zəhmətkeş təbəqələrin nümayəndələrini isə ürəkağrısı ilə tənqidə tuturdu”.

“Şərq qapısı” qəzetində dərc olunan Ə.Əliyevin “Molla Nəsrəddin”in səhifələrində kəndli məsələləri” [6, 1965, 15 oktyabr], F.Bayramovun “Molla Nəsrəddin”in düşmənləri” [6, 1965, 30 iyun], S.Həmzəyevin “Molla Nəsrəddin” istehzasi” [6, 1970, 21 mart] və A. Zamanovun “Həqiqət kitabı” [6, 1986, 20 aprel] və “Demokratik ideyalar carçası: “Molla Nəsrəddin” [6, 1986, 30 dekabr] adlı məqalələrində də “Molla Nəsrəddin”in dini fanatizmə münasibət məsələlərinə geniş yer verilmişdir. Hər zaman özünü yazış, məzlam, başqa millətlər tərəfindən əzilən, zülmə düşər edilən bir millət olduqlarını dünyaya bəyan edən ermənilərin iç üzünün açılmasında “Molla Nəsrəddin” jurnalının böyük xidmətləri olmuşdur. Ötən əsrədə dəfələrlə baş verən erməni-müsəlman davası jurnalın ən aktual mövzularından olmuşdur. V.Məmmədov 20 noyabr 2009-cu ildə “Şərq qapısı” qəzetində dərc olunmuş “Molla Nəsrəddin” jurnalında erməni xisətinin təqdimi” adlı məqaləsində erməni-müsəlman məsələsinə toxunaraq yazır: “Erməni hiyləsi, erməni xəbisiliyi özünü onda göstərir ki, onlar başqlarının, xüsusilə müsəlmanların xoş güzəranına qətiyyən razı olmur, hətta hər vasitə ilə buna maneə olmağa çalışırdılar. Xüsusilə ermənilərin əlindən keçən, onlardan asılı olan işlərdə müsəlmanın zərrə qədər mənfiətə

çatmasına belə imkan vermirlər. Elə buna görə də Uluxanlı müsəlmanlarının kömək məqsədilə toplayıb Ordubada göndərmək istədikləri cəmi 50 manat ianənin guya poçta (əslində isə erməni hiyləsi ilə) itməsindən xəbər tutan "Molla Nəsrəddin" yazırıdı: "Bilmirəm nədəndir ki, erməni-müsəlman davası düşəndən ianə üçün cəm olan pulların və qəbzlərin başına çox vaxt belə işlər gəlib. Görəsən bu nədəndir?".

"Molla Nəsrəddin" də çap olunan materialalardan məlum olur ki, erməni-müsəlman münaqışılərində çar hökumətin əksər məmurları hər zaman ermənilərin tərəfində olmuş, onları haqlı bilmışlər. H.Əsgərovun "Molla Nəsrəddin" də erməni-müsəlman davasının satirik panoramı" [6, 2002, 12 mart], V.Məmmədovun "Molla Nəsrəddin" və erməni xilafətinin təsviri" [6, 2006, 24 fevral] və F.Kazimovanın "Mollanəsrəddinçilərin yaradıcılığında erməni məsələsi" [6, 2006, 20 iyul] adlı məqalələrində də jurnalın erməni-müsəlman davasına münasibəti məsələlərindən bəhs olunur. "Molla Nəsrəddin" jurnalında Naxçıvan mühitinin acınacaqlı vəziyyəti, müsəlman aləmini öz cənginə alan cəhalət, fanatizm, nadanlıq və xurafat, gerilik və mövhumat satirik gülüşün qüdrəti ilə tənqid olunmuşdur.

Xalqın maariflənməsi, qaranlıq dünyadan xilas olmasına rəvac verən jurnalın bu yoldakı xidmətləri haqqında "Şərq qapısı" qəzetiində dərc olunan Y.Hüseynovun "Oyanışdan tərəqqiyə" [6, 2011, 29 aprel], R.Qasımovun "Milli mütərrəqi ideyaların tərənnümçüsü: "Molla Nəsrəddin" jurnalının məqsədi müstəqil və bütöv Azərbaycan idi" [6, 2018, 20 aprel], M.Yusifovun "Molla Nəsrəddin" jurnalı Naxçıvan haqqında [6, 1976, 21 aprel], M.Nəsirlinin "Molla Nəsrəddin" Naxçıvan haqqında [6, 1967, 13 iyun], A.Əsgərovun "Molla Nəsrəddin böyük məktəb olub bu gün də öyrəniləcək, sabah da" [6, 2006, 10 mart], A.Nağıyevin "Cəhalətə, nadanlığa qarşı mübarizə aparan jurnal: "Molla Nəsrəddin" [6, 2008, 8 aprel], R.İsmayılov "Molla Nəsrəddin" jurnalı öz fəaliyyətində maarifçiliyə yol verirdi" [6, 2015, 15 mart] adlı yazılarında geniş şəkildə söz açılır.

"Molla Nəsrəddin" jurnalı Azərbaycanda **satirik qrafikanın, karikatura** sənətinin, mətbuat rəssamlığının, kitab qrafikasının yaradılmasında silinməz izlər buraxılmışdır. Jurnalın karikatura sahəsindəki uğurlarını tədqiq edən müəlliflərin bu mövzuda yazdıqları məqalələri də "Şərq qapısı" qəzetiində çap edilmişdir: Ü.Həmzəyevanın "Molla Nəsrəddin" jurnalının karikaturaçı rəssamlarının yetişməsində rolü böyük olub" [6, 2006, 8 fevral],

T.Həsənlinin "Mollanəsrəddin"çi karikatiraçılar" [6, 2006, 20 aprel], S.Gəncəlinin "Karikatura qalereyası" [6, 1976] və H.Qədimovun "Mollanəsrəddin"çi rəssamlar Ədəbiyyat muzeyinin fondunda və ekspozisiyasında" [6, 2010, 31 mart] adlı yazıları bu qəbildəndir. Mirzə Cəlilin xalqın tərəqqisi, maariflənməsi yolunda apardığı tarixi xidmətləri danılmazdır. Onun bu xidmətləri müasirləri və qələm yoldaşları tərəfindən yüksək qiymətləndirilmişdir. "Şərq qapısı" qəzetiində işıq üzü görən Ə.R.Şəmsinin "Görkəmlı simalar "Molla Nəsrəddin" haqqında" [6, 1966, 29 sentyabr], V.Əliyevin "Molla Nəsrəddin" yaxın dostu [6, 1976, 6 iyun], K.Camatovun "Böyük simalar C.Məmmədquluazdə və "Molla Nəsrəddin" haqqında" [6, 2010, 20 fevral], "Molla Nəsrəddin"in ideal dostu-Qurbanəli Şərifzadə" [6, 2011, 11 yanvar], İ.Cəfərovun "Qələmin müqəddəs vəzifəsi: C.Məmmədquluazdə və "Molla Nəsrəddin" [6, 2010, 20 aprel] adlı məqalələrində də görkəmlı simaların C.Məmmədquluazdə haqqında söylədikləri, qələmə aldıqları fikirlər ətraflı şəkildə şərh olunmuşdur.

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, "Şərq qapısı" qəzetiində dərc olunan naxçıvanlı müəlliflərin məqalələrində "Molla Nəsrəddin" jurnalının yaranması, nəşri tarixi, mövzu dairəsi, tənqid hədəfləri, Azərbaycan mətbuatına təsiri, xalqın maariflənməsi üçün göstərdiyi xidmətlər və bu kimi digər məsələlər öz əksini tapmışdır. Bu məqalələrin Naxçıvanın elmi və ədəbi mühitində özünəməxsus dəyəri və əhəmiyyəti vardır.

ƏDƏBİYYAT

- 1.Həbibbəyli İ. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri, Naxçıvan: “Əcəmi” NPB, 2009, 424 s.
- 2.Məmmədquluzadə C. Xatiratım, Bakı: “Xan” nəşriyyatı, 2014, 148 s.
- 3.Məmmədquluzadə H. Mirzə Cəlil haqqında xatırələrim, Bakı: Gənclik, 1981, 154 s.
“Molla Nəsrəddin” jurnalı.
- 4.Şərif Ə. Molla Nəsrəddin necə yarandı. Naxçıvan: “Əcəmi” NPB, 2009, 384 s.
- 5.“Şərq qapısı” qəzeti.

**AMEA Naxçıvan Bölməsinin dissertanti
E-mail: gunal8787@list.ru*

Gunel Asgarova

“MOLLA NASRADDIN” MAGAZINE ON THE PAGES OF THE “SHARG GAPISI”

“Sharg Gapisı” newspaper is one of the medias in the history of the Azerbaijani press, which has created a unique school in the development of national press of Azerbaijan. The newspaper “Sharg qapisi”, which plays an important role in the development of the literary and cultural environment along with Nakhchivan’s public and political life, makes a worthy contribution to the development of education and science in our country. The Order signed by the Chairman of the Supreme Assembly of the Nakhchivan Autonomous Republic on the occasion of the 100th anniversary of the publication of the first issue of the “Sharg Gapisı” is a clear expression of the high value given to the development of the national press, words, writers, intellectuals and author thinking.

The article grouped and analyzed the articles of Nakhchivan authors published in “Sharg Gapisı” newspaper about “Molla Nasraddin” magazine, a masterpiece of J. Mammadguluzadeh.

Keywords: “Sharg Gapisı” newspaper, “Molla Nasraddin” magazine, Nakhchivan, supporters of “Molla Nasraddin”, literary school, press.

Гюнель Аскерова

ЖУРНАЛ «МОЛЛА НАСРЕДДИН» НА СТРАНИЦАХ «ШАРГ ГАПЫСЫ»

Одним из органов печати, создавшим своеобразную школу в истории азербайджанской печати и достигшим наивысшего пика в развитии нашей национальной прессы, является газета “ШаргГапысы”. Наряду с общественно-политической жизнью Нахчывана, газета «ШаргГапысы», играющая важную роль в развитии литературной и культурной среды, вносит достойный вклад в развитие просвещения и науки в нашей стране. Распоряжение, подписанное Председателем Верховного Меджлиса Нахчыванской Автономной Республики в связи со 100-летним юбилеем выхода в печать первого номера «ШаргГа-

пысы», является ярким выражением высокой оценки, внимания, придаваемой развитию национальной печати, слову, писателям, интеллигентной мысли и творческому мышлению в нашей автономной республике.

В статье сгруппированы и проанализированы опубликованные в газете «ШаргГапысы» статьи Нахчыванских авторов журнале “Молла Насреддин”, являющимся шедевром Джалила Мамедгулузаде.

Ключевые слова: газета “Шарг Гапысы”, журнал “Молла Насреддин”, Нахчыван, молланасреддинцы, литературная школа, пресса.

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlk variant 24.06.2021
Son variant 29.08.2021